

# ŞƏHİD SEVGİLİLƏR

(Əbülfət İslam "Şəhid sevgililər", 3 sayılı Bakı mətbəəsi. 96 səhifə. Bakı - 2018).

(Əvvəli ötən saylarımızda)

- Onu gördüyüm gündən,  
Hissim, həyəcanımdır.  
İlham monim varlığım,  
Nəfəsimdir, canımdır!

- Yoxdu bir başqa sözüm,  
Deyirəm: - Xoşbəxt olun!  
Oğul-qızlı qarınım,  
Birlikdə yaşa dolun!

Ana xeyir-duası,  
Ona qol-qanad verdi!  
Bəxtəverlik kürsüsü,  
Damağına də verdi.

Üç gün sonra Fərizə,  
Gülbonizlə görüşdü,  
Keçənlərə bənzəmir,  
Bu bir ayrı görüşdü.

Dedi rəfiqəsinə,  
Anasının sözünü.  
Əlirlər qapadı,  
Bu an pörtmüş üzünü.

Gülboniznin gözləri,  
Sanki şəfaq saçdı.  
Anasının yanına,  
Müştuluga qaçdı.

- Ana, Bağda xalanın,  
Ürəyi qox incədir!  
Gözün aydın olsun,  
Hər şey ürəyincədir.

- Maktəbi bitirincə,  
İlham qızı gözlosin.  
Gərəkdir nişanlayaq,  
Qoy sevsin əzizləsin.

Günlər günə calandı,  
İl gəldi tamam oldu.  
Otuz iyun günü  
Onların toyu oldu.

O gün bir başqa ələm,  
O gün bir başqa gündü.  
O gün kainat güldü,  
Dünyada toy-düyündü.

Həm əl-ələ verib,  
O gün yallı gedirdi.  
O gün mələklər özü  
Möclisədə raqş edirdi.

O gün rəhmətliklərin  
Ruhı da şənlənirdi  
Sevincindən adamın  
Başı gicəllənirdi.

Tofiqə tez-tez öpür,  
Fərizəyə İlhamı.  
Fərəh içində idi  
Toya gələnlər - hamı.

Bax, necə şöləlonir.  
Tofiqə yandıran şam.  
Axi onun qardaşı,  
Boy olacaq bu aşıxam.

Rəsmiyyə yengə ilə,  
Bəy otacağı bəzəyir.  
Göylərdə qanad çalan,  
Göyərçinə bənzəyir.

Elxanın görkəmində,  
Kamillik, yetkinlik var.  
Daha yetkin göstərir,  
Onu özəmət, vüqar.

- Gözün aydın! - söyləyir,  
Qonaqlar Ofelyaya,  
Ofelya görkəmilə,  
Bənzər günəşə, aya.

Bircə baxın, raqş edir,  
Bəy dəstində olanlar.  
Onların sırasmda,  
Evlilənlər da var.

İlhamın toyu oldu,  
Yayın lap oğlan çağı.  
Aylarla dido çağıdı,  
Toyun səli-sorağı.

Həmin ilin payızı  
Bakıda tövsiyə artıdı.  
Hiylo, məkə səhəri,  
Dəhşətə torof dartıdı.

Bu dəhşətin səbəbi,  
Dərindəydi, dərinədə.  
Problem «çözülürdü»  
Küçə mitinqlərində.


Hökumətin özü də  
Məftun idi özünə...  
Bir rəhbər məmurun da,  
Baxılırdı sözüne.

O zaman bütün dövlət,  
Tamam başsız qalmışdı.  
Fəlakət gözəlirdi  
Uşaqlar qocalmışdı.

Moskvanın barmığı  
Burdə qan çalxayırdı  
DTK ölkəməizə  
Qan qoxusu yayırdı.

Bakının hər yerində,  
Barrikada qurulmuş.  
Şəhərin taleyinə  
Ölüm möhrü vurulmuş.

On yeddi noyabrda,  
Mitinqlər dayanmadı.  
Şərişsiz rəhbərlər,  
Yükudan oyanmadı.



Bütün mərd oğulların  
Bir qəzab var vəsində  
- Ermonı zavod tikir  
Topxana meşəsində.

Rəhbərə bax, ay Allah,  
Selahiyət öhləndi.  
Sərbəst danışa bilmir  
Doğma ana dilində.

- Xənkəndində mitinq var!  
Xəliq bir-birinə deyir.  
- Ermonlar qadurub  
Qarabağı istəyir!

Vətənin göylərində  
Qara bulud sıxlaşır.  
Aşıkar görünür ki,  
Faciə yaxınlaşır.

Mitinqlər uzun çəkdi,  
Başladı qarlı günlər.  
Uzaqlaş getmədi  
Mitinqdən birca nəfər.

Azadlıq meydanında  
Yüz minlər gəcələdi.  
Nə millis qova bildi,  
Nə şaxta güc elədi.  
Onların yanındaydı.

Şairlər, yazıçılar.  
Mitinqdə fəhla, həkim,  
İctimai xadim var.

Xəlil Rza Ulutürk  
Necə yol çıxış etdi  
Bəxtiyar Vahabzadə  
Xəlqin öhdədə getdi.

Darda xəlqin hayına  
İsmayıl Şıxlı gəldi.  
Onların gəlişinə  
Alıqş səsi yüksəldi.

Ötdü günlər, həftələr,  
Çatdı dekabr günü.  
Milyonlar daşıyırdı  
Bir ölkənin yükünü.  
Qəzabdan od yağdı,  
Həminin gözəlirindən.  
Mitinqlər gəldilər  
Ölkənin hər yerindən.

Həm Qızıl Ordunu  
Əz ordusu sayırdı.  
«Ordu xəlqi azacak?!»  
Heç kim inanmayırdı.  
Xəstəxanalar o vaxt,  
Tamam boşaldılmışdı.  
Həm narahət idi  
Əl qoyunda qalmışdı.

Bağlanmışdı Bakının.  
Arxa-önü, sağ-solu.  
Doniz, aeroport yolu,  
Şimal yolu, qorb yolu.

On doqquz yanvar günü,  
Gecə saat on birdi.

Top səsləri Bakının,  
Dinçliyini itirdi.

İşiq saçan güllələr,  
Hədəf axtarırdılar.  
Həra qəldi qacırdı  
Qoca, qadın, uşaqlar.

Yanvar ayı... Buz tökülür havadan,  
İnsan səli küçələrə sığınmayır.  
Sən qol çəkdiñ bu qovğaya, a nadan,  
Dəmir sipər inadları qırmayır.

Azadlıq paytlarımlar heç zaman,  
Gərək onu öz gücünə alsan.  
Gələnlə fəlakətə verməyib əman,  
Gecəli-gündüzlü qılınca çalasan.

Evlər kasib, təknə bombəş, uşaq ac.  
Daşır camaatın səbr kasası.  
Hökumətə dəyişincə bir qaxac,  
Vətəndən özizdir ona məsası.

Moskvanın barmığında oynayan,  
Söylə, öz xəlqını sevməni, qardaş?  
Onun qardaşdır Zori Balayan,  
Qardaş tövsiyə verəmi, qardaş?

...Gözü kor gəconin yuxusu qaçdı,  
Avtomat sosisindən, tank harayından,

O gecə köksümdə min yara qaçdı,  
Səvətın oxları çıxdı yayından.

O gecə hardaydın, ey ulu Tanrı?  
Söylə bir, xəlqımın nəydi günahı?  
O gecə hardaydın, ey ulu Tanrı?  
O gecə sən idin xəlqın panahı.

Əsgərlər nəşəli, meydan dansqal,  
Tanklar cəsədlərin üstündə gəzir.  
Dövlət adamları səhə qalmaqal,  
Fitno həqiqəti yandırır, əzir.

Bəndə törətməzdi bu faciəni,  
Dünyanın təkəri gerimi döndü?  
Çarmıxa çökdlər haqq söyləyən?  
Torpəqını alışı. Günəşmi söndü?

Qanına boyandı ağısaqqallar da,  
Tabuta qoyuldu cavan gəlinlər.  
Bu hal yazılmayb heç nəğıllarda  
Əlləri qoyunda analar inlər.

Min il öyünmüşük Babokimizlə,  
Korəğlu nərsə yaşayır hələ.  
Dünyaya sus səldiq qeyrətimizlə  
İndi işğalçıya olaqmi külə?

Bu ana torpağın nələri yoxdu?!!  
Nəfəsilə fəşizmi vurub uçurdu.  
Bütün sərvətinə daşdı yadlar,  
Yadlar özlərinə saraylar qurdu.

Qul kimi yaşadı Azər övladı,  
Yarıncıq kərpələr gəldi dünyaya.  
Bir yürüş başladı Azər övladı,  
Yayıldı sədəsi ulduza, aya.

Nemət xəlqın, torpaq onun, su onun,  
Bələ varlı bir xəlq dilənçilə olub.  
«Azadlıq! Azadlıq» arzusunu onun  
Gələcəyə uçan göyərçin olub.

Ürəngli bayraqa and içdi hamı,  
And içdi Rusuzadə ruhuna.  
Bu çal-qarpaz dağa and içdi hamı,  
Nöqtə qoyulacaq zülmün sonuna.

Təqiblər başladı - gizli, aşkar.  
«Azadlıq!» - deyənələr həbsə gümükldü.  
Bu hobsi nəhaqdan çənkənlər də var,  
Bu da bir tarixdi, bu da ömürdü.

Oxucum, dumanda azmışam yolu.  
Bolamı, dəhşətin məni çadırıb?  
Bu xəlqın başına tökülən dolu,  
Əzib, məhv eləyib, qol-qanad qırdı.

Burda avtomatlar şaqşanaq çökür,  
Daşır fəryad səsi orşu dayanır.  
Tankların lüfəsi od-alov tökür,  
Evlər dəlik-deşik, mənzillər yanır.

Burda avtomatlar şaqşanaq çökür,  
Daşır fəryad səsi orşu dayanır.  
Tankların lüfəsi od-alov tökür,  
Evlər dəlik-deşik, mənzillər yanır.

Burda avtomatlar şaqşanaq çökür,  
Daşır fəryad səsi orşu dayanır.  
Tankların lüfəsi od-alov tökür,  
Evlər dəlik-deşik, mənzillər yanır.

Burda avtomatlar şaqşanaq çökür,  
Daşır fəryad səsi orşu dayanır.  
Tankların lüfəsi od-alov tökür,  
Evlər dəlik-deşik, mənzillər yanır.

Burda avtomatlar şaqşanaq çökür,  
Daşır fəryad səsi orşu dayanır.  
Tankların lüfəsi od-alov tökür,  
Evlər dəlik-deşik, mənzillər yanır.

Axır küçələrdə qan su yerinə,  
Yüzürlə cəsəd var ölməxanada.  
Bakı dönüb hərbin sınaq yerinə,  
Ədaləti deyim indiyə ada?!

Dərdin böyüklüyü sarsıtdı onu.  
Bir amin içində beli ayıldı.  
Xəlq qırlan zaman evin içində.  
İlhamı saxlamaq mümkün deyildi.

Fərizə hönkürdü ona sarılıb:  
- Haraya gedirsən, söylə, sən hara?  
Ana da, bacı da göz yaşlı tökdü.  
Ancaq o baxmadı yalvarırlara.

İlham gətməliydi Vətən naminə  
O çıxıb qapıdan qaş kimi gəldi.  
İşıqlı səhəyə yol açmaq üçün,  
Zülmətin qoyununda əridi, itdi.

Ofelya, Gülboniz, bir də Fərizə,  
İntizarla danı diri tutdular.  
Nə İlham qayıtdı doğma ocağa,  
Nə də ki, Elxandan hələ xəbər var.

Sübh təzədən qayıtdı Elxan geriyyə.  
Qana bulanmışdı palı-paltarı.  
- Çöldə nə baş verir, bizə xəbər ver!  
Dayan, bir az su iç, gəl dincəl barı.

- Nə dincəlmək, bəlam, millət qırlır.  
Körpə uşağa da vermirlər əman.  
İlhamdan bir xəbər bilmirəm hələ  
Dincəlmək olarmı, deyən, bu zaman?

Elxan dayanmadı, qayıtdı, gəldi,  
Qardaşından ötrü hər yanı gəzdi.  
Gözünün öhdədə xəlq qırlan vaxtı  
O, burda dayanıb, dura bilməzdi.

Həmin gün İlhamdan xəbər çıxmadı  
Hər an Fərizə də bir il bildi.  
Yer tapa bilmədi ödə vətənə,  
Dinçliyi, yuxusu arş çəkildi.

...Xəlqın sinəsinə dağ çəkildi, dağ.  
Yüz qəbir qazıldı bir gün içində.  
Kəfir çəpəyinə oynayan alçaq  
Kef-damaqda idi zülmün içində.

Xiyabən salındı «Dağüstü» parkda.  
«Şəhid xiyabəni» deyildi ona.  
Necə min əl qaldı haqq dərgahına.  
Şəhidlərin sayı yetmədi sona.

Dil açıb danışır şəhidlər bu gün,  
«Qoymayın tapdığınız Vətən torpağı.  
Qurbanız qələbə deyildir mülküm.  
Qoymayın sönməyə yanın çirəği».

Bu körpə uşağın nəymiş günahı?  
Hələ gələnciyi qucağındadır.  
Tanrı eşitməni əmanı, ahı?  
Hələ sūd qoxusu dədəgəndadır.

Sahibsiz əl, sahibsiz qol nə qədər...  
Ay Allah, bu günah qəlməni yerdə?!!  
Yatır burda necə igrəd, necə ər.  
Qəronfillər yorğan-qan rəngli pərdə.

...Axtarib, axtarib Elxan İlhamı,  
Tapanda gündüzün günortasıydı.  
İlham şəhid olmuş onunla birgə  
Bütöv bir ölkənin, elin yasıydı.

Şəhid olmaq üçün getmişdi İlham.  
Gətmişdi həm mənədən, həm sənədən ötrü.  
O elə sevirədi ana Vətəni,  
İlham şəhid oldu Vətəndən ötrü.

İlhamın yoxluğu doğmalarmı.  
Bir gündə, bəlkə də, min il qocaldı.  
Torpəq Vətən üçün şəhid olanı,  
Haqq şəhidlik zirvəsinə ucaldı.

İlham şəhid oldu - Vətən, xəlq üçün.  
Özü canı-dənini bu yolu seçdi.  
Dinən az tanıman İlhamın adı  
Bu gün milyonların qolbına köçdü.

(Davamı 12-ci səhifədə)

## (Əvvəli 10-cu səhifədə)

«Öldü» söyləməyin, İlhamı bizdən  
Məsafəsi yaxın məkan ayırdı.  
Votəncün canını qurban verənin  
Bu gün tabutunu el daşıyırdı.

Onun yoxluğuna inanmır ana,  
Fərizə anbaan saralır, solur.  
Bacılar dözəmmir qardaş dağına  
Tofiqə, Rəsmiyə saçını yolur.

Heykələ döndərib bu dərd Elxanı,  
Əriyir, qovrulur dərdin içində.  
Toxtaqlıq veririlər dostları ona;  
«Gör neçə insan var sənin biçimdə».

Kədər hücum çəkdi, ev buza döndü,  
Hamını boğurdu dərd ümman kimi.  
İlham gedən gündən Əjdərin evi,  
Oldu suyuşoğuş dəyirman kimi.

İlham gedən gündən ehtiyat edir,  
Heç kim bir-birinə baxmırdı indi.  
Ofelya, Tofiqə, Rəsmiyə, Elxan  
Astdan danışdı, astadan dindi.

Fərizə dinmirdi, İlhamın dərdi,  
Bağrının başında xala dönmüşdü.  
Fərizə dinmirdi, İlham gedəndən  
Quruyub heykələ, lala dönmüşdü.

Fərizə dinmirdi İlham gedəndən,  
Ən yaxın həmdəmi göz yaş idi.  
Təklidə qalanda danışdı o,  
İlhamın paltarı sirdaşı idi.

Necə qurtaracaq bu dərdin sonu,  
«İlham» haraylayır, edirdi fəryad.  
İçindən yeyirdi kədəri onu,  
Əvuda bilmirdi nə qohum, nə yad.

Bu ağır itkiyə dözmez Fərizə,  
Belə düşünürdü Bağda ana da.  
İlhamsız bir güllü üzmez Fərizə,  
Qiyamət oduna düşüb yana da.

Dərdin ümmanında bir gəmi batıb,  
İlhamlı günləri birbəbir saydı.  
Ayrılıq dərini çiyindən atıb,  
Bir can da canına beləcə qıydı.

Rahatca ölməyəcəm.  
Xalqın faciəsini,  
Bütün həyatım boyu,  
Unuda bilməyəcəm!  
Unuda bilməyəcəm!  
Qocanı qınama, dərd selə dönüb  
Yuyub bir ölkəni aparır indi.  
Qaməti bükülmüş, sifəti solğun,  
Köksü çarpaz dağlı bir qoca dindi.  
- İllər yaşadığ, illər  
Qurguşun yüklü,  
Qan köpüklü,  
İllər yaşadığ, illər.  
Gözümüzün yaş qan,  
Küçələrin daşı qan.  
Anaların laylası  
Əzildi ağı oldu  
Qərənfilli şəhidlər  
Xalqımın dağı oldu.  
İllər yaşadığ, illər!

Evimizin içində,  
Üşüdük səksəkədən,  
Neçə sinə dağlandı,  
Boş, mənasız, heç nədən.  
Sahibimiz olmadı,  
Düşmənimiz kükrədi.  
Fəryad sütunumuzdan,  
Göy qübbəsi titrədi -  
İllər yaşadığ, illər!



Düşməni dirnağımla  
Didim-didim didərəm.  
Azadlıq yürüşünə  
Ön cərgədə gedərəm.

Azərbaycan eşqinə  
Düşmənimə əzməsəm  
Od tutub yanasiyam  
Mən şəhid anasiyam!

Xəyalımda hər zaman,  
Oğlumun əksi durur,  
Ona qovuşmalıyam  
Bəs mənə nə qorxudur?  
Oğul, boyuna qurban,  
Yaman sənəzləyirəm.

Ali Baş Komandanın  
Əmrini gözləyirəm.  
Səngərlərə tökülən  
Qızmış mərmiyə dönüb,  
Özüm odlanasiyam.  
Mən şəhid anasiyam!

Vətən azad olan gün  
Müdhış kədərini üstə,  
Sevincimi səpəcəm.  
Döyüş bölgələrində  
Oğlumun qanı höpmüş  
Torpaqları öpəcəm.  
Gəzib toplayacağam  
Oğlumun qanı ilə  
Boyanmış çiçəkləri.  
Ciyərdolu qoxlayıb  
O incə ləçəkləri.  
Həzin nəğməyə dönüb  
Oda qalanasiyam.  
Mən şəhid anasiyam!

Bir gün Vətən yolunda  
Şəhid olsam da belə

Səməndər quşu kimi  
Təzədən yanasiyam  
Mən şəhid anasiyam!

Saçı bir az ağarmış  
Bir zabit çıxdı önə.  
Dərdi yük edənlərdən,  
Soruşdu dönə-dönə.  
- Hamımız birlik ki.  
Vətənimiz dardadır.  
İndi özünüz deyın,  
Nicatımız hardadır?


Təkcə ağlamaq ilə.  
Vətən azad olmayır.  
Dünən itən kəslərin,  
Yeri bu gün dolmayır.  
Bilin, qələbə yalnız  
İnam, etibardadır.  
Ancaq bunlar olmasa,  
Nicatımız hardadır?

Söyləyin, bu gün əgər,  
Qarın başdan bahasa.

Ən vacib şey vəzifə  
Ehtiyac istəhasa  
Əl işdən soyuyursa  
Könül intizardadır  
Ay sizə qurban olum  
Nicatımız hardadır?

Qan töküləndə torpaq.  
Çevrilib Vətən olur.  
Vətəni sevəndə can  
Vətən ilə tən olur.  
Sevməsən, talan edən  
Hər yoldan öten olur.  
Vüqarımız sınırsa  
Nicatımız hardadır?  
Mətin, vüqarlı olaq.  
Ehtiram ilqardadır  
Eşidin, ey insanlar,  
Ali Baş komandanın  
Şanlı fərmanındadır  
Nicatımız bundadır!

2016.



Əbülfət İSLAM

# ŞƏHİD SEVGİLİLƏR

\* \* \*

Beş adam bir yerə yığılan zaman,  
Danışır ölkənin müsibətindən.  
Qulaq as, gör necə ələm tökülür,  
İxtiyar qocanın söz-söhbətindən.

- Unuda bilməyəcəm günahsız ölənləri  
37, ya 90... Nə fərqi, xalqım gedib.  
Elə hesab etməyin ötəri ilgim gedib,  
Unuda bilməyəcəm qranit səbrləri -

Kuklalı qəbirləri -  
Unuda bilməyəcəm.  
Hülqumumun altında  
Qəhər tıxacı qalıb  
Sevinc qəhqəhəsilə  
O tıxac çıxmayınca,  
Həqiqət ağ yalanı  
Təpəsinə qaldırıb  
Torpağa çaxmayınca  
Unuda bilməyəcəm.  
Yox-yox!!!

Yəqin heç zaman  
bilməyəcəm,  
Yurdumun köksü boyu  
Çəkilən məfilləri.  
Xalqımın ümanına  
Ağ-ağ yalan yağdıran  
Qara-qara dilləri.  
Gözümüzə çökilmiş  
Zəhərlənmiş milləri  
Unuda bilməyəcəm.  
Unuda bilməyəcəm  
Hərrac malına dönən  
Bu Vətən torpağını!

Unuda bilməyəcəm  
Yurdun salnaməsinin  
Yarımcıq varacağını!

Eşitsin anam Vətən!  
Mən canımla, qanımla,  
Ləkəsiz vicdanımla  
Ona məlhəm olmamış

«Rus dilli xalq qovulur!!!»  
Moskva rəhbərimiz  
Deyib fəryad qopardı.  
Heç narahat olmadı  
Erməni evimizdən  
Bizi əsir apardı  
İllər yaşadığ, illər!  
Bir şəhid atası gözlərində nəm  
Göynəyə-göynəyə sinə döyürdü.  
Bir şəhid anası, əlində yaylıq  
Hiçqıra-hıçqıra ağı deyirdi.

Tez qıydılar canına,  
Balam batdı qanına,  
Allah mənə tez çatdır  
Öz balamın yanına.

Batdım qəm dəryasına.  
El yığıldı yasına,  
Mən necə toxtaq verim  
Balamın balasına.

Ana sızlayırdı, onun yanına,  
İxtiyar yaşında, bir qadın gəldi.  
Əlini qaldırdı izdiham susdu.  
Onun məğrur səsi göyə yüksəldi.  
- Sən, ey şəhid anası,  
Qamətin bükülməsin.  
Məğrur dayan, üzündən,  
Dərd-ələm tökülməsin.  
Uzaqlara boylanıb  
Qoy gözlərin dolmasın.  
Oğuldan şəhid olar,  
Vətən şəhid olmasın.

Yurdumun keşişində  
Son anda silah alıb  
Özüm dayanasiyam -  
- Mən şəhid anasiyam!  
Məni qorxuda bilməz,  
Nə döyüş, nə ölüm-qan.  
Canım öziz deyildir  
Vətəndən, nə oğuldan.